

## Quba-Xaçmaz zonasının termal sularının hidrogeokimyəvi kriteriləri

S.Ş. Salahov<sup>1</sup>, Ş.S. Salahov<sup>2</sup>

<sup>1</sup>Ekologiya və Təbii Sərvətlər Nazirliyi  
Milli Geoloji Kaşifiyyat Xidməti

<sup>2</sup>Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

**Açar sözlər:** zona, statik səviyyə, temperatur, minerallaşma dərəcəsi, geokimyəvi tərkib, brom, yod.

DOI:10.37474/0365-8554/2022-05-4-12

e-mail: thermalwater\_63@mail.ru

### Гидрохимические критерии термальных вод Губа-Хачмазской зоны

С.Ш. Салахов, к.г.-м.н.<sup>1</sup>, Ш.С. Салахов<sup>2</sup>

<sup>1</sup>Национальная служба геологической разведки Министерства экологии и природных ресурсов,

<sup>2</sup>Азербайджанский государственный университет нефти и промышленности

**Ключевые слова:** зона, статический уровень, температура, степень минерализации, геохимический состав, бром, йод.

Начиная с 1970–1980-ых гг. в результате исследовательских работ, проведенных в Губа-Хачмазской зоне, на земной поверхности были обнаружены термальные воды с температурой более 80 °C. Данные воды характеризуются высокой дебитностью. Воды имеют хлоридно-натриевый химический состав. Химический состав термальных вод закономерно меняется в зависимости от зоны и глубины. Термальные воды мезозойского (мелового) комплекса с хлоридно-натриевым составом в кайнозойском осадочном комплексе (верхняя продуктивная толща) переходят в воды с сульфатно-натриевым составом. Такой геохимический переход ярко выражен в направлении углубления осадочного комплекса продуктивной толщи Хачмазской возвышенности как в отношении анионов, так и катионов. Основываясь на показателях высокой температуры и дебитности, а также показателях постоянной и временной кондиции в туристических целях возможно сооружение санаторно-курортного комплекса на территории Набраны на берегу Каспия.

### Hydro-geochemical criteria of thermal waters in Guba-Khachmaz region

S.Sh. Salahov, Cand. in Geol.-Min. Sc.<sup>1</sup>, Sh.S. Salahov<sup>2</sup>

<sup>1</sup>National Geological Exploration Service, Ministry of Ecology and Natural Resources,

<sup>2</sup>Azerbaijan State University of Oil and Industry

**Keywords:** region, static level, temperature, mineralization degree, geochemical composition, brom, iodine.

Beginning from 1970-1980s as a result of the studies carried out in Guba-Khachmaz region, the thermal waters with the temperature of more than 80 °C were revealed on the Earth surface. These waters are characterized with high recovery rate and have sodium-chloride chemical composition. The chemical composition of thermal waters change appropriately depending on the zone and depth. Thermal waters of Mesozoic (Cretaceous) complex with sodium-chloride composition in Cenozoic sedimentary complex (Upper Productive Series) transfer to the waters with sulfate-sodium composition. Such a geochemical approach is clearly reflected towards the deepening of the sedimentary complex of Productive Series of Khachmaz upland with regard to both anions and cations.

Based on the indexes of high temperature and recovery rate, as well as on the parameters of permanent and temporary condition in touristic purposes, the construction of a health resort complex in the territory of Nabran on shore of the Caspian Sea is possible.

Quba-Xaçmaz zonası Azərbaycan Respublikasının şimal-şərqi hissəsində, Bakı şəhərindən 186–200 km məsafədə, rayonun əsasən sərhədləri rolunu oynayan Böyük Qafqaz dağlarının şimal-şərqi dağətəyi ilə Xəzər dənizi sahili arasında yerləşir. Coğrafi koordinatları 41°20'–49°00' şərqi uzunluğu, ümumi sahisi 220 km<sup>2</sup>-dir. Tədqiqat rayonu inzibati cəhətdən Quba, Qusar və Xaçmaz rayonlarının ərazisini əhatə edir. Əsas yaşayış məntəqələri: Xaçmaz, Quba, Qusar, Xudat şəhərləri, Digah, Vladimirovka, Nügədi, Nabran, Yalama qəsəbələri və bir çox irili-xirdali kəndlərdən ibarətdir. Rayonlar iqtisadi cəhətdən inkişaf etmiş kənd təsərrüfatı rayonlarıdır. Rayon ərazisindən Bakı-Rostov sosşə yolu və Bakı-Rostov-Moskva dəmiryolu xətti keçir. Rayon əhalisinin böyük hissəsi kənd təsərrüfatı ilə – meyvəçilik, tərəvəzçilik və heyvandarlıqla məşğul olur. Torpaqları münbütür, ərazinin çox hissəsi meşəlikdir.

Yaşayış məntəqələrinin içməli və texniki su təchizatı bulaqlar və yeraltı sular hesabına həyata keçirilir. Rayon ərazisində I və II Bakı su kəmərlərinin mərkəzləşdirilmiş su götürürcüləri yerləşir.

Qusar dağətəyi düzənliyi orografiq cəhətdən Baş Qafqaz silsiləsinə paralel uzanan üç zona – Samur-Abşeron kanalından qərbdə yerləşən dağətəyi və alçaq dağlıq zonasına (mütləq yüksəklilik +880 m-dən + 220 m-ə qədər), kanalla dəmiryol xətti arasında yerləşən maili düzənliyə (mütləq qiymətləri + 250 m-dən + 40 m-dək dəyişir) və dəniz sahili ilə dəmiryol arasında yerləşən, demək olar ki, hamar düzənliyə (mütləq qiymətləri + + 40 m-dən -23 m-dək dəyişir) ayrılır. Sonuncu zona çimərlik zonasına çıxan yerde hündürlüyü 6–8 m olan sıldırımla kəsilsər. Çimərlik ensiz zolaq şəklində dəniz sahili boyu uzanır və çox yerde bataqlıqlaşmışdır. Ərazinin yüksəklik qiymətlərinin böyük amplitudda dəyişməsi rayon hüdudlarında orografiq zonalara uyğun gələn üç iqlim növünün formalşmasına şərait yaradır: dağətəyi zonaya uyğun gələn soyuq, quru qış, maili düzənliyə uyğun gələn yağıntıların zamanla bərabər paylanlığı müləyim-isti iqlim və sahilyanı ovalığa uyğun gələn yağıntıların bərabər paylandığı yarımsəhra və quru çöl iqlimi.

Dağətəyi zonada havanın orta çoxillik temperaturu 9.5–10 °C, atmosfer çöküntülərinin miqdarı 430–615 mm təşkil edir. Yağıntılar əsasən orta intensivlikdə yağan qar və yağış şəklində olur.

Maili düzənliyin hüdudlarında, maksimal göstəriciləri hərdən 40 °C-yə qalxmaqla havanın orta illik temperaturu 1.8–12.5 °C, atmosfer çöküntülərinin miqdarı 300–450 mm, nisbi rütubət

70–81 % arasında dəyişir. Atmosfer çöküntüləri adətən az intensivliyə malik olub, yağış, bəzən azqalınlıqlı qar şəklində düşür. Buxarlanmanın miqdarı atmosfer çöküntülərinin miqdardan 2–2.5 dəfə artıq olub, 750–1100 mm təşkil edir.

Ərazinin sahilyanı hissəsində əsasən qərb və şimal-qərb istiqamətli küləklər üstünlük təşkil edir. Gündüzlər dənizdən, gecə və sahər isə qurudan əsən brizlər, ilin sərİN mövsümlərində dağlardan əsən quru və isti küləklər – fenlər müşahidə olunur. Yayda bəzən qara yel əsir.

Rayonun bütün çayları Xəzər dənizi hövzəsinə aiddir. Qusar dağətəyi düzənliyində çayların orta sıxlığı 0.54 km/km<sup>2</sup>-ə bərabərdir. Dağətəklərində 0.6–0.8 km/km<sup>2</sup> olan bu göstərici, dənizə doğru getdikcə xırda çayların tranzit çaylara qovuşması nəticəsində 0.4-ə qədər azalır. Rayonun əsas çayları Samur, Qudyalçay, Qusarçay və Vəlvələçaydır. Bunlar dağ çayları olub, əsas qidalanma mənbələri qar, yağış və yeraltı sulardır [1].

Quba-Xaçmaz zonasının geoloji kəsilişi Yura, Tabaşır, Paleogen, Neogen və Dördüncü Dövr çöküntülərindən təşkil olunmuşdur. Bu çöküntülər monoklinal yatım şəklində Xəzər dənizi istiqamətində dərinləşərək, bütün ərazi boyu böyük qalınlıq malik Dördüncü Dövr çöküntüləri ilə örtülürlər.

Yura sistemi dərin kəşfiyyat quyuları ilə bütün sahələrdə aşkar edilmişdir.

Yura sistemi Orta Yuranın Bat və Bayos mərtəbələrindən təşkil olunmuş və litoloji cəhətdən argillit, gilli şist və qumdaşlarının növbələşməsinən ibarətdir.

Orta Yura çöküntülərinin rayon ərazisində açılmış qalınlığı 45 m-dən 1472 m-ə qədərdir.

Tabaşır sistemi rayonun əsasən dağətəyi hissəsində bütün mərtəbələri ilə təmsil olunmuşdur.

Alt Tabaşır çöküntüləri – Barrem, Apt və Alb mərtəbələrindən ibarət olub, karbonatlı qumdaşı, argillit, mergel və alevrolitlərin növbələşməsinən təşkil olunmuş, ayri-ayrı dəstələrlə karbonatlı gillərdən ibarətdir. Ümumi qalınlığı 93–310 m arasında dəyişir. Xaçmaz və Qusar sahələrində Alt Tabaşır çöküntüləri aşkar edilməmişdir.

Üst Tabaşır çöküntüləri – Xaçmaz və Qusar sahələri istisna olmaqla bütün rayon üzrə inkişaf etmişdir. Onlar Senoman-Danimarka diapazonunun bütün kəsilişi ilə təmsil olunmuş, əsasən karbonatlı fasiyalı argillit, mergel, alevrolitlərin növbələşməsinən təşkil olunmuş, ümumi qalınlığı 500–800 m-dir.

Paleogen sistemi – Paleosen, Eosen və Olioşen mərtəbələrinin lay dəstələri ilə təmsil olunaraq, alt və orta mərtəbələri mergel, gillər və

gilli qumdaşlarından ibarətdir. Qalınlığı 170–210 m-dır.

Maykop lay dəstəsi (Oliqosen-Alt Miosen) – tünd boz gillər, nazik təbəqəli qumdaşları, qumlu gillər, boz qumlu aralayıcıları olan mergellərdən təşkil olunmuşdur. Maykop lay dəstəsinin ümumi qalınlığı 1200 m-ə çatır.

Neogen sistemi – Qusar düzənliyi hüdudlarının Orta Miosenin əsasən dolomit layçıqlı gil, qum, qumdaşı, gilli səstlərden ibarət olan Çökəkli mərtəbəsi Paleogen və Tabaşır sistemi çöküntüləri üzərində transgressiv yatar.

Üst Miosen iki mərtəbəyə – Sarmat və Meotis mərhələlərinə ayrıılır.

Sarmat mərtəbəsi – konqlomerat, dolomit, detrituslu əhəngdaşı, qumdaşı və qum, bəzən isə bitumlu səstlərdən ibarət layçıqları olan, laylanmayan gillərdən təşkil olunmuş, ümumi qalınlığı 550 m-ə qədərdir.

Meotis mərtəbəsi – nazik gil və qum layçıqlarının müşahidə olunduğu boz dolomitləşmiş əhəngdaşlarından ibarətdir. Ümumi qalınlığı 20 m-ə qədərdir.

Təsvir olunan rayonun hüdudlarında Pliosen yaşı çöküntülər – Pont, Məhsuldar Qat (MQ) və Ağcagıl mərtəbələri ilə təmsil olunmuşdur.

Qum, qumdaşı və qumlu əhəngdaşlı aralayaların olduğu gillərdən təşkil olunmuş Pont mərtəbəsi çöküntüləri daha qədim çöküntülər üzərində transgressiv yatar.

MQ yaşı çöküntülər rayonun bütün ərazisi boyu yayılmışdır. Dağətəyi hissədə yer səthinə çıxaraq sahiləyani zona istiqamətində 1500 m-ə qədər dərinləşir. MQ Alt və Üst hissəyə bələnərək, Alt hissə gillərin, qum və qumdaşı, Üst hissə isə qumların, qumdaşlarının, konqlomeratların nazik təbəqəli gillərlə növbələşməsindən ibarətdir.

MQ çöküntülərinin ümumi qalınlığı 1165 m-ə qədər çatır.

Ağcagıl mərtəbəsi – hər yerdə özündən qədim yaşı çöküntülərin üzərində kəskin bucaq uyğunluğlu ilə transgressiv yatar.

Dördüncü Dövr sistemi – Abşeron, Bakı, Xəzər, Xvalin mərtəbələri ilə təmsil olunmuşdur, ümumi qalınlığı 1000–1500 m-ə qədərdir. Rayon ərazisi hüdudlarında Abşeron mərtəbəsi dəniz və kontinental sahil (Qusar lay dəstəsi) fasiyalarından ibarətdir.

Dəniz mənşəli çöküntülər başlıca olaraq six karbonat, tez-tez qumlu, lilli, bəzən çox miqdarda əzilmiş və ya bütöv balıqulaqlarının iştirak etdiyi gillərdən ibarətdir.

Qusar lay dəstəsi maili düzənliyin qərb his-

səsində yer səthinə çıxır. Burada onlar bilavasita Ağcagıl mərtəbəsinin gilləri üzərində, düzənliyin mərkəzi və şərq hissəsində isə Abşeron mərtəbəsinin dəniz fasiyəsinin səxurları üzərində yatar. Boz qumdaşı və konqlomeratlardan, yuxarıda isə qaymadaşlı-qum dolduruculu çıraqıllardan ibarətdir.

Dördüncü Dövr sisteminin Abşeron, Bakı, Xəzər, Xvalin çöküntüləri çıraqıll, qum, gil və gilcələrin növbələşməsindən ibarət olub, qalınlığı 500 m-ə qədərdir.

Regional təkonik cəhətdən rayon Böyük Qafqaz meqaantiklinoriumunun qırışılıq elementlərinin Epihersins platformasına keçid əyaləti olan Terek-Orta Xəzər ön çökəkliyinin cənub-şərqi hissəsi təşkil edən Qusar-Dəvəçi sinklinoriumunun dağətəyi hissəsini əhatə edir.

Göstərilən ərazi hüdudlarında geotektonik rayonlaşdırma zamanı şimal-şərqdən cənub-qarşkı doğru Yalama-Xudat qalxımı, Qasımənd çökəkliyi, Qusar-Xaçmaz (Çarxı) qalxımı və Quba-Dəvəçi çökəkliyi kimi II dərəcəli struktur vahidlər ayrılır.

Göstərilən strukturlar daxilində Qusar, Xudat, Yalama, Xaçmaz antiklinal qalxımları, Zeyxur çökəkliyi, Quba və Nabran monoklinalları mövcuddur.

Bu strukturların əksəriyyəti tektonik bloklardan ibarət olub, müxtəlif amplitudlu və istiqamətli tektonik pozulmalarla mürəkkəb olmuşdur. Təsvir olunan ərazinin geoloji inkişafının ilk və orta mərhələsində mühüm rol oynayan tektonik pozulmalar sonrakı mərhələlərdə yavaşıyr və tədricən sönür.

Termal sulara aparılan qazma işlərinin təcrübəsi göstərir ki, tektonik qırılmaların yaxınlığında qazılmış quyu (112, 20, 11 №-li) daha yüksək geotermik göstəricilərə malikdir ki, bu da sınaqdan keçirilən layların tektonik çatlar vasitəsilə daha dərinə yerləşən yüksək temperaturlu horizontlara əlaqəsini təsdiq edir.

Quba-Xaçmaz ərazisində termal sulara məxsusi hidrogeoloji tədqiqat işləri 1983-cü ildə axtarış-qiyamətləndirme mərhələsi ilə başlanılmış, 1998-ci ildə dəqiq kəşfiyyat işləri ilə başa çatdırılmışdır.

Tədqiqatların aparılması prosesində Xudat sahəsində dərinlikləri 1310-dan 3125 m-ə qədər olan 112, 113, 116, 116z, 116z', 123, 124, 126, 127 və 128 №-li – 10 quyu Xaçmaz sahəsində dərinlikləri 1803-dən 2500 m-ə qədər olan 115, 129 və 130 №-li – 3 quyu, Nabran sahəsində dərinlikləri 1660-dan 1925 m-ə qədər olan 5, 6, 7, 9, 10 və 12 №-li – 6 quyu, Yalama sahəsində dərinlik-

ləri 1850–3005 m olan 111 və 110 №-li – 2 quyu, Quba sahəsində dərinlikləri 1800–2856 m olan 118 və 117 №-li – iki quyu, Qusar sahəsində isə dərinlikləri 1730 və 2568 m olan 122 və 121 №-li – iki quyu qazılmış, daha əvvəlki illərdə neft və qaz kəşfiyyatına qazılmış 11 və 20 №-li – quyu (Xudat sahəsində) və 14 №-li (Yalama sahəsində) – bir quyu texniki bərpa edilmişdir.

Quyularda açılmış sulu horizontlarda kompleks tədqiqatlar aparılmış, mikrofauna, petrografik və mineraloji analizlər, elektrik, qamma, neytron və termokarotaj işləri vasitəsilə səxurların yaşı, əmələgəlmə şəraitləri, kimyəvi-fiziki xassələri, petrografik, qranulometrik və mineraloji tərkibləri müəyyən edilmişdir.

Sulu komplekslərdən təcrübə suçəkmə işləri, müxtəlif təzyiqi və temperatur ölçmələri aparmaqla su nümunələrinin analizi, qaz analizi, balneoloji analizlər götürməklə yeraltı suların fiziki-kimyəvi və qaz tərkibləri, hidrotermik göstəriciləri müalicəvi xassələri yatırı və əmələgəlmə şəraitit, hidrodinamik parametrləri dəqiq öyrənilmişdir [2].

Nabran sahəsində mineral suların öyrənilməsi məqsədilə qazılmış quyuarda 19 obyekt sınaqdan keçirilmiş nəticədə qumlu-gilli çöküntülərdə intişar tapmış kimyəvi tərkibcə zəif mineralallaşmış (3–5 q/l) sularдан duzlu sulara qədər (50 q/l) quyuğunda temperaturu 34-dən 54 °C-yə qədər, debiti 100-dən 550 m<sup>3</sup>/günə qədər dəyişən təzyiqli sular aşkar edilmişdir.

Xudat sahəsində iyirmi səkkiz obyektdə aparılmış sınaq işləri nəticəsində Orta Yura yaşı çöküntülərdə, debiti 432–2160 m<sup>3</sup>/gün, mineralallaşma dərəcəsi 100–103.4 q/l, temperaturu 64-dən 82 °C-yə qədər, Tabaşır yaşı çöküntülərində debiti 1500-dən 6000 m<sup>3</sup>/günə qədər, mineralallaşma dərəcəsi 67.7–67.9 q/l, temperaturu 65 °C-dən 85 °C-yə qədər, MQ çöküntülərində debiti 102-dən 6967 m<sup>3</sup>/gün, mineralallaşma dərəcəsi 1.7–26.8 q/l, quyuğunda temperaturu 36–60 °C, Ağcagıl yaşı sulu komplekslərdə isə debiti 105-dən 405 m<sup>3</sup>/günə qədər, mineralallaşma dərəcəsi 7.8–10 q/l, temperaturu 35-dən 40 °C-yə qədər dəyişən təzyiqli sular aşkar edilmişdir [3].

Xaçmaz sahəsində səkkiz obyektdə aparılmış sınaq işləri nəticəsində MQ yaşı çöküntülərdə Alt şöbə üzərə debitləri 69–168 m<sup>3</sup>/gün, mineralallaşma dərəcəsi 13.4–31.1 q/l, quyuğunda temperaturu 40–45 °C, Üst şöbə üzərə isə debitləri 960–1093 m<sup>3</sup>/gün, mineralallaşma dərəcəsi 3.3–8.4 q/l, temperaturu 54–60 °C olan təzyiqli sular alınmışdır.

Yalama sahəsində on obyektdə aparılmış hid-

rogeoloji sınaq işləri nəticəsində Tabaşır yaşı çöküntülərdən debiti 400–800 m<sup>3</sup>/gün, mineralallaşma dərəcəsi 47–87 q/l, quyuğunda temperaturu 42–44 °C, Orta Miosen (Çökəkli və Karaqan) debiti 300–620 m<sup>3</sup>/gün, temperaturu 35–44 °C, MQ çöküntülərindən debiti 100–332 m<sup>3</sup>/gün, mineralallaşma dərəcəsi 14.1–44.8 q/l, temperaturu 36–41 °C olan sular alınmışdır.

Quba və Qusar sahələrində qazılmış quyuların açıldığı bütün stratigrafik horizontlar ya tamamilə susuz, ya da azdebitli olmaqla aşağı temperatura malik olmuşdur.

Quba-Xaçmaz ərazisi üzrə termal suların istismar ehtiyatları 25027.67 m<sup>3</sup>/gün həcmində hesablanmış və Respublikanın Təbii Ehtiyatlar Komisiyasının Dövlət balansına qəbul edilmişdir [4].

5 (J<sub>2</sub>) №-li quyu – Xudat şəhərinin indiki ərazisi daxilində yerləşir. Ağızında fontan armaturu quşarıdırılmış və sement tixacla hermetik bağlanmışdır.

6 (Q<sub>1</sub>b) №-li quyu – Xudat şəhərinin indiki ərazisində yerləşir. MQ çöküntüləri hidrogeoloji sınaq işləri ilə yoxlanılmışdır. Hal-hazırda quyuğu açıqdır. Yerli əhalinin tərəfindən Dördüncü Dövr çöküntülərindən alınan şirin su mənbəyi kimi istifadə edilir.

10 (J<sub>2</sub>) №-li quyu Xudat kənd qəsəbəsi ərazisində, Xudat-Quba yolunun sağ tərəfində, yoldan 100 m aralıda yerləşir. Quyuğu fontan avadanlığı və sement tixaci ilə kip bağlıdır.

11 (N<sub>1</sub><sup>2</sup>b) №-li quyu Xudat-Xaçmaz yolunun sol tərəfində yoldan 300 m aralıda, Qusarçay qəsəbəsindən 2 km şimalda yerləşir. Quyuğu fontan avadanlığı və sement tixaci ilə hermetik bağlanmışdır [5].

20 №-li quyu (N<sub>1</sub><sup>2</sup>b). Xudat-Xaçmaz yolundan 2 km sağda, Qusar qəsəbəsindən qərbdə, əkin sahələrinin ortasında yerləşir. Quyuğu fontan avadanlığı və sement tixaci ilə dalbadal qoşulmuş iki siyirtmədən ibarət olan fontan armaturu quraşdırılmışdır. Siyirtmələrin hər ikisində orta lövhə və daxili səthləri yeyildiyi üçün su axaraq, yaxınlıqda gölməçə əmələ gətirmiş, sonra isə əkin sahəsinə, sahənin qıraqında qəsəbəsi ilə kip bağlıdır.

Quyuğundakı köhnə siyirtmələr sökülmüş və təmiri mümkün olmadıqdan atılmışdır. Axan suyun debiti və temperaturu üzərində ölçmələr aparılmışdır. Quyunun stabillaşmış debiti 345 m<sup>3</sup>/gün, suyun quyuğunda temperaturu isə 37 °C olmuşdur. Tam kimyəvi analiz üçün su nümunəsi götürülmüşdür. Sonra isə quyuğuna təzə yüksək təzyiqli siyirtmə quraşdırılmış və quyu hermetik bağlanmışdır.

112 ( $J_2$ ) №-li quyu Xudatkənd qəsəbəsi ərazidə, Xudat-Quba yolundan 300 m solda yerləşir. Quyu fontan avadanlığı və sement tixacla hermetik bağlıdır. Heç bir su sızmazı və axması müşahidə edilməmişdir. Sonuncu sınaq horizontu Orta Yura çöküntüləridir.

113 ( $N_2$ ak) №-li quyu Muxtadir qəsəbəsindən 2–2.5 km cənub-şərqdə, Xəzər dənizi sahilindən 300 m aralıda yerləşir. Quyuağzı sement tixaci ilə kip bağlıdır.

116 ( $K_2$ ) №-li quyu Xudat-Xaçmaz şosse yoluñdan 200 m solda, Palçıqoba kondindən 0.5 km cənub-qərbədə yerləşir. Quyuağzıda quraşdırılmış fontan avadanlığı tamamilə dağılmışdır. Quyunun istismar kəmərinin yerüstü hissəsi sıradan çıxdığında görə ona arxa tərəfdən 273 mm diametrli mühafizə halqası geydirilmiş, arası sement məhlulu ilə doldurulmuş, 168 mm-lük istismar kəməri isə 2 m hündürlüyü qədər qaldırılmışdır. Fontan armaturu tam sıradan çıxdığına görə su sahələrə axaraq ağacların qurumasına, bir neçə yerdə batlaşmaya, xırda göllərin əmələ gəlməsinə səbəb olmuşdur.

Quyuağzıda təmir və tədqiqat işləri aparmaq məqsədilə quyu üstündəki köhnə avadanlıq sökülmüş, təzə dördəğizli kecid və üç ədəd siyirtmədən ibarət fontan armaturu quraşdırılmışdır. Sonra isə debit və temperatur üzərində ölçmələr aparılmış, su nümunəsi götürülmüşdür. Quyuağzıda suyun temperaturu 81 °C, debiti isə 2500 m<sup>3</sup>/gün olmuşdur. Tədqiqat işləri başa çatdırıldıqdan sonra quyuağzı kip bağlanmışdır. Lakin quyu bağlandıqdan bir müddət sonra istismar kəmərinin yerüstü hissəsinin partlaması, eyni zamanda yeni quraşdırılmış siyirtmənin simması suyun böyük təzyiqlə ətrafa axmasına səbəb olmuşdur. Buna görə quyuunda təkrar təmir təcridetmə işləri aparılmış, simmiş siyirtmə dəyişdirilmiş, quyuağzı hermetik bağlandıqdan sonra, quyu dəmir çənbərə alınaraq sement-beton sarkofaq altında basdırılmışdır. Hal-hazırda quyudan heç bir su axması müşahidə olunmur.

116z ( $N_1$ b) №-li quyu 116 №-li quyunun yerləşdiyi ərazidə, ondan 200 m şərqdə yerləşir. Texniki baxış zamanı quyunun yerüstü avadanlığının tam çürüməsi, dördəğizli kecidin bir neçə yerdən deşiləsi, üstündə yüksək təzyiq siyirtməsinin olmaması aşkar edilmişdir. Quyudan yüksək təzyiqlə və debitlə axan suların 116 №-li quyunun suyu ilə birləşərək yaxınılıqdakı meşə sahəsinə axması məlum olmuşdur. Quyuda hidrogeoloji ölçmələr və təmir işləri aparmaq üçün köhnə fontan armaturu təmirə yaramadığından, sökülbət atılmış-

dir. Quyuağzında üçağızlı kecid və 1 ədəd siyirtmədən təşkil olunmuş fontan avadanlığı quraşdırılmış istismar kəmərinin çürümüş hissəsinə rezin araqatla dəmir xomut qoyularaq axan suyun qarşıtı alılmışdır.

Siyirtməni açıq saxlamaqla temperaturun və debitin sabitləşməsini gözləyəndən sonra hidrogeoloji ölçmələr aparılmışdır. Ölçmə zamanı quyunun debiti 1500 m<sup>3</sup>/gün, suyun temperaturu isə 54 °C olmuşdur [6].

Quyudan su nümunəsi götürüldəndən sonra siyirtmə bağlanaraq quyuağzı hermetikləşdirilmişdir. Lakin bir müddətdən sonra quyunun istismar kəmərinin yerüstü hissəsi naməlum şəxslər tərəfindən deşilmiş, üstündəki siyirtmə isə sökülmüşdür. Buna görə bu quyuda təkrar təmir-təcridetmə işləri yerinə yetirilmişdir. Quyu lüləsinə uzunluğu 2 m-a qədər olan taxta tixac yeridilmiş, onun üstündə sement-beton tumba qoyulmuşdur. Quyu 116z ( $N_1$ b) – 116 və 116 z №-li quyuların yerləşdiyi ərazidə iki quyunun arasında yerləşir. Ağzı siyirtmə tixaci ilə hermetik bağlanmışdır.


123 ( $N_1$ b) №-li quyu Xudat şəhəri ərazisində Xudat-Yalama yolunun sağında, yoldan 250 m aralıda yerləşir. Quyuağzı fontan armaturu ilə təchiz olunmuşdur. Armaturun üstündəki siyirtmə açıldıqdan su ərtəfa axır, 124 №-li quyunun suları ilə birləşərək gölməçələr əmələ gətirir, sonra isə dərə ilə axıb, yerüstü axar sulara qarışır. Üçağızlı kecidin siyirtmə bağlanan ağızına ağac tixac vurulsada, o su axının qarşısını ala bilməmişdir.

Quyuda tədqiqat işləri aparmaq üçün ağac tixac üçağızlı keciddən çıxarılmış, yerinə təzə yüksək təzyiq siyirtməsi quraşdırılmışdır. Açıq siyirtmə ilə quyu debiti və temperaturu sabitləşənə qədər müşahidə aparılmışdır. Quyunun debiti 288 m<sup>3</sup>/gün, quyuağzıda suyun temperaturu isə 42 °C olmuşdur. Kimyevi analiz üçün su nümunəsi götürülmüşdür.

Tədqiqatlar bitəndən sonra siyirtməni bağlamaqla, quyuağzı hermetik olaraq qapanmışdır.

124 ( $N_1$ b) №-li quyu Xudat şəhəri ərazisində, Xudat-Yalama şosse yolunun sağında, yoldan 500 m aralıda yerləşir. Quyunun suyundan xüsusi icazə ilə istifadə edilir. Burada yerli əhalinin ictimai hamam kimi istifadə etdikləri bina və çarhovuz tikilmişdir. Quyunun suyu boru xətti ilə nəql edilərək bir hissəsi içəridəki 5 ədəd duşa, bir hissəsi tutumu 100–150 m<sup>3</sup> olan çarhovuza verilir. Suyu qalan hissəsi çirkab su ilə qarışaraq 123 №-li quyunun suyu ilə birləşərək ətrafa axır. Quyuda temperatur ölçmələri aparılmış və su nümunəsi götürülmüşdür. Ondan 100 m mə-

Sala	Quyu №-si	Hidrogeoloji sınaq horizontu	Sınaq işlərinin aparıldığı horizontun yatma darınılı, m	Müşahidələrin aparıldığı il	Suyun debiti, m <sup>3</sup> / gün	Suyun tempera- turu, °C	Suların kimyevi tərkibi (ionlar-%, mg/ekv)	
							Cl 192.7 [SO <sub>4</sub> 6.4 HCO <sub>3</sub> 0.9] (Na+K) 76.5 [Ca 15.6 Mg 7.9] pH 7.1 143.18 Br 59.10	M 22.5
XUDAT	116	$K_2$	2337-2228	2005	345	37	M 16.63 Cl 192.5 [SO <sub>4</sub> 5.8 HCO <sub>3</sub> 1.7] (Na+K) 70.2 [Ca 19.5 Mg 10.9] pH 8.4	M 16.63 Cl 192.5 [SO <sub>4</sub> 5.8 HCO <sub>3</sub> 1.7] (Na+K) 91.7 [Ca 7.7 Mg 5.6] pH 8.2 1042 Br 0.40
	124	$N_2$ b	1356-1180	2005	1400	52	M 1.69 Cl 149.5 [HCO <sub>3</sub> 38.6 SO <sub>4</sub> 11.9] (Na+K) 82.6 [Ca 1.7 Mg 15.7] pH 8.2 1042 Br 0.40	M 1.69 Cl 149.5 [HCO <sub>3</sub> 38.6 SO <sub>4</sub> 11.9] (Na+K) 9.0 HCO <sub>3</sub> 2.5 [CO42Br 1.86] pH 8.2 1042 Br 0.40
	126	$N_2$ b	1360-1170	2005	860	47	M 8.57 Cl 99.5 [SO <sub>4</sub> 9.0 HCO <sub>3</sub> 2.5] [CO42Br 1.86] (Na+K) 82.6 [Ca 1.7 Mg 15.7] pH 8.2 1042 Br 0.40	M 8.57 Cl 99.5 [SO <sub>4</sub> 9.0 HCO <sub>3</sub> 2.5] [CO42Br 1.86] (Na+K) 82.6 [Ca 1.7 Mg 15.7] pH 8.2 1042 Br 0.40
	127	-/-	1426-1208	2003	1432	42	M 1.282 Cl 93.3 [SO <sub>4</sub> 5.7 HCO <sub>3</sub> 1.0] (Na+K) 73.3 [Ca 19.4 Mg 7.3] pH 7.61 0.43 Br 9.45	M 1.282 Cl 93.3 [SO <sub>4</sub> 5.7 HCO <sub>3</sub> 1.0] (Na+K) 73.3 [Ca 19.4 Mg 7.3] pH 7.61 0.43 Br 9.45
	128	-/-	1570-1367	2005	850	52	M 4.58 Cl 184.1 [SO <sub>4</sub> 10.3 HCO <sub>3</sub> 5.6] (Na+K) 87.0 [Ca 10.4 Mg 2.6] pH 8.0 16.2 Br 11.8	M 4.58 Cl 184.1 [SO <sub>4</sub> 10.3 HCO <sub>3</sub> 5.6] (Na+K) 87.0 [Ca 10.4 Mg 2.6] pH 8.0 16.2 Br 11.8
	129	$N_2$ b	1550-1420	2005	700	51	M 4.23 SO <sub>4</sub> 64.2 [Cl 18.3 HCO <sub>3</sub> 17.5] (Na+K) 88.1 [Ca 7.5 Mg 4.4] pH 8.3 21.8 Br 0.27 Br <sub>2</sub> O <sub>3</sub> 29.7	M 4.23 SO <sub>4</sub> 64.2 [Cl 18.3 HCO <sub>3</sub> 17.5] (Na+K) 88.1 [Ca 7.5 Mg 4.4] pH 8.3 21.8 Br 0.27 Br <sub>2</sub> O <sub>3</sub> 29.7
	130	$N_2$ b	1624-1473	2005	-	-	M 9.0 SO <sub>4</sub> 49.8 [Cl 47.8 HCO <sub>3</sub> 2.4] (Na+K) 70.9 [Ca 18.4 Mg 10.7] pH 8.2 10.2 Br 2.39	M 9.0 SO <sub>4</sub> 49.8 [Cl 47.8 HCO <sub>3</sub> 2.4] (Na+K) 70.9 [Ca 18.4 Mg 10.7] pH 8.2 10.2 Br 2.39
XACMAZ	12	$N_2$ b	1614-1342	2005	200	38.5	M 3.46 Cl 85.7 [HCO <sub>3</sub> 9.5 SO <sub>4</sub> 4.8] (Na+K) 90.8 [Ca 5.91 Mg 3.3] pH 8.2 1 2.58 Br 2.70	M 3.46 Cl 85.7 [HCO <sub>3</sub> 9.5 SO <sub>4</sub> 4.8] (Na+K) 90.8 [Ca 5.91 Mg 3.3] pH 8.2 1 2.58 Br 2.70
NABRAN	110	$N_2$ b	1192-972	2005	216	36	M 4.17 Cl 85.9 [HCO <sub>3</sub> 11.1 SO <sub>4</sub> 3.0] (Na+K) 86.4 [Ca 9.1 Mg 4.5] pH 8.6 10.2 Br 1.86	M 4.17 Cl 85.9 [HCO <sub>3</sub> 11.1 SO <sub>4</sub> 3.0] (Na+K) 86.4 [Ca 9.1 Mg 4.5] pH 8.6 10.2 Br 1.86
YALAMA								



sufədə suyun temperaturu  $51^{\circ}\text{C}$  olmuşdur. Suyun ayri-ayri nöqtələrdə ölçülüş debitlərinin cəmi  $1460 \text{ m}^3/\text{gün}$  təşkil edir. Burada su sərfini nizamlayan texnologianın tətbiqi və istifadə olunmuş suyun utilizasiya məsələsinin həlli zəruri sayılır.

123 və 124 №-li quyuların yerləşdiyi ərazi hündür daş hasara alınaraq xüsusi mülkiyyət sahəsinin daxilinə salılmışdır.

126 (N<sup>2</sup>b) №-li quyu Xudat-Xaçmaz şosse yolunun solunda, yoldan 200 m məsafədə, Xudat şəhərinin girəcəyində yerləşir. Quyunun suyundan istifadə olunması üçün xüsusi icazo verilmişdir.

Quyunun yerləşdiyi ərazi tor məftilliə hasara alınmış, burada yeməkxana, hamam və tərəvəz məhsulları yetişdirilən istixana tikilmişdir. Onun ağızında üçağlı keçiddən və siyirtmələrdən ibarət olan fontan armaturu quraşdırılmış, su birbaşa boru xətti ilə obyekte verilir. Artıq qalan su isə elə quyunun yanında xəttə qoşulmuş yan siyirtmə vasitəsilə çölə axıdılır. Aparılmış ölçmələr zamanı Üst MQ çöküntülərindən alınmış suyun debitin  $576 \text{ m}^3/\text{gün}$ , temperaturunun isə  $47^{\circ}\text{C}$  olması müəyyən edilmişdir.

Quuyağzında suyun sərfini nizamlayan qurğunun quraşdırılması, istifadə edilmiş suyun utilizasiya məsələsinin həlli zəruri sayılır.

127 (N<sup>2</sup>b) №-li quyu Xudat-Xaçmaz yolunun sol tərəfində, 11 №-li quyudan 150 m aralıda, şosse yolundan 100 m məsafədə yerləşir. Quyuda texniki-tətbiq zamanı istismar kəmərinin yerüstü hissəsinin və fontan avadanlığının yüksəktaşıqli siyirtməsinin tamamilə çürüdüyü aşkar olunmuşdur. Termal sular ətrafa yayılaraq bataqlıq əmələ gətirir və yaxınlıqda yerləşən meşə sahəsinə axır.

#### Ədəbiyyat siyahısı

- Бондаренко С.С., Куликов Г.В., Стрептров В.П. Научные и методические основы изучения, оценки и разработка месторождений промышленных вод // Водные ресурсы, 1985, № 2, с. 175-177.
- Дадашев Ф.Г., Дадашев А.М., Кабурова А.Я. Природные газы термальных и йодо-бромных вод Азербайджана и разработка поисковых критерий с проведением радиометрических исследований. – Баку: Элм, 1994, 108 с.
- Салахов С.Ш. Ингибиторная защита от коррозии оборудования при использовании термальных вод Азербайджана // Актуальные проблемы гуманитарных и естественных наук, 2011, № 2, с. 268-270.
- Салахов С.Ш. Защита от коррозии оборудования, работающих в термальных водах Азербайджана. – РФ, Липецк: "Гравис", III-я Международная научная заочная конференция "Актуальные вопросы современной техники и технологий", сборник докладов, 2011, ч. II, с. 81-82.
- Салахов С.Ш. Бальнеологические свойства термальных вод Худатской площади Азербайджанской Республики // Научное мнение, 2013, № 6, с. 199-202.
- Салахов С.Ш. Природные газы Прикаспийско-Губинского района, как результат особенностей тектогенеза: тезисы докладов. Геодинамика и нефтегазоносные системы Черноморско-Каспийского региона. – Крым, 2003, с. 141.

Quyunun suyundan istifadə etmək üçün vaxtı ilə lisensiya verilməsinə, bir zamanlar burada fəaliyyət göstərmış istixananın qalıqlarının olmasına baxmayaraq, quyudan axan sulardan istifadə olunmaması, suların isə özbaşına axaraq ətraf mühitə böyük zərər verməsi səbəbi ilə burada təcridetmə işlərinin görülməsi qərara alınmışdır.

Buna görə də quyuağzındaki köhnə avadanlıq sökülmüş, mühafizə borusu ilə istismar kəməri arası sement məhlulu ilə doldurulmuş yeni yüksəktaşıqli siyirtmə quraşdırılmışdır. Siyirtmə tam açıq qoyaraq, hidrogeoloji ölçmə işləri yərinə yetirilmişdir. Üst MQ çöküntülərindən alınan suyun quyuağzında temperaturu  $42^{\circ}\text{C}$ , debiti isə  $432 \text{ m}^3/\text{gün}$  olmuşdur. Daha sonra quyuağzında sement tixaci qoyulmuş siyirtmə vasitəsilə quyu hermetik bağlanmışdır.

128 (N<sup>2</sup>b) №-li quyu – Xaçmaz-Xudat yolundan 2 km sağda, Sabiroba kəndi ərazisində, Çiləgir yolunun qıraqında yerləşir. Quyunun suyu əsasında burada yerli sahibkar tərəfindən tikilmiş hamam və vannalar fəaliyyət göstərir.

Quyudan alınan suyun hamısı hamama verilir, bir hissəsi istifadə olunur, qalanı isə çölə axıdılaraq şirkəb sularla qarışır.

Burada quyunun müxtəlif nöqtələrdə ölçülüş debitləri cəmi  $850 \text{ m}^3/\text{gün}$ , quyudan 100 m aralıda, hamamin yanında temperaturu  $54^{\circ}\text{C}$ -dir. Quyuağzında su nizamlayıcı qurğunun qoyulması və şirkəb suların utilizasiyası məsələsinin həlli zəruri sayılır.

Quba-Xaçmaz rayonunun termal sularının yayılma xəritəsi şəkildə, hidrogeokimyəvi kriteriləri isə cədvəldə verilib.

**References**

1. Bondarenko S.S., Kulikov G.V., Streptov V.P. Nauchnye metodicheskie osnovy izucheniya, otsenki i razrabotki mestorozhdeniy promyshlennyykh vod // Vodnye resursy, 1985, No 2, s. 175-177.
2. Dadashev F.G., Dadashev A.M., Kabulova A.Ya. Prirodnye gazy termal'nykh i yodo-bromnykh vod Azerbaidzhana i razrabotka poiskovykh kriteriyev s provedeniem radiometricheskikh issledovanii. – Baku: Elm, 1994, 108 s.
3. Salakhov S.Sh. Inhibitornaya zashchita ot korrozii oborudovaniy pri ispol'zovanii termal'nykh vod Azerbaidzhana // Aktual'nye problemy gumanitarnykh i yestestvennykh nauk, 2011, No 2, s. 268-270.
4. Salakhov S.Sh. Zashchita ot korrozii oborudovaniy, rabotayushchikh v termal'nykh vodakh Azerbaidzhana. – RF, Lipetsk: "Gravis", III Mezhdunarodnaya nauchnaya zaochnaya konferentsiya "Aktual'nye voprosy sovremennoy tekhniki i tekhnologii", sbornik dokladov, 2011, ch. II, s. 81-82.
5. Salakhov S.Sh. Bal'neologicheskie svoistva termal'nykh vod Khudatskoy ploshchadi Azerbaidzhanskoy Respubliki // Nauchnoe Mnenie, 2013, No 6, s. 199-202.
6. Salakhov S.Sh. Prirodnye gazy Prikaspisko-Gubinskogo rayona, kak rezul'tat osobennostey tektonogeneza: tezisy dokladov. Geodinamika i neftegazonosnye sistemy Chernomorsko-Kaspiskogo regiona. – Krym, 2002, s. 141.